

İşiq seli

Səttar Bəhlulzadə haqqında kifayət qədər obrazlı ifadələr, təriflər, bəlağətli sözlər işlətmək olar və heç biri də bayağı səslənməz. Amma mən bəzəkli təşbəh-lərdən, metaforalardan, mübaliğlərdən uzaq durub onun həyatının aqlı-qaralı cizgilərinə nəzər salmaq, nələrisə öyrənmək, nələrisə “kəşf” etmək istəyirəm. Axi Səttar Bəhlulzadə özü də çox sadə insan olub. Nə Moskvada təhsil aldığı tələbəlik illərində, nə çalışdı-ğı mötəbər mədəniyyət ocaqlarında, nə də şöhrəti dünyaya yayılandan sonra o, “akademik adam” olmaq istəmeyib. Ütülü, zəhmli kostyumlar, bərk-bərk düyünlənmiş rəngbərəng qalstuklar, boynu sərt kraxmalı köynəklər onluq deyildi. Həmsöhbətləri de çox vaxt adı insanlar olub. Bu sadəlik həm də insanın özü-nüdərkindən yaranan böyük təmkinindən gelirdi.

O, öz sənəti haqqında danışarkən də iddiyasız və təbii idi. Rəssamın özündə fərqli olaraq ya- ratdığı rəsm əsərləri bütün dünyani gəzib: Tbilisi, Pra-qa, Moskva, Yalta, Minsk, Nyu York, İstanbul, Lon-don, Bonn, Daşkənd və Parisi gəzib-dolaşib, eləcə də, Əlcəzair, Misir, Livan, Suriya, Tunis, Norveç, Bolqarıstan, İraq, Kuba, Kanada, Belçika, Fransa, Yaponiya kimi ölkələrdə sərgilənəd.

Təbii ki, fəvqəl sənət həmisi sənətkarlıqdan öndə dayanıb və əsl yaradıcının mütləq şəkildə hansısa cə-rəyanı yaratmaq iddiası olmur.

Yuxarıda qeyd etdiyim kimi, bu yazıda rəssamın ruhunu duymaq, onun həyatıyla bağlı deyilməmiş hansısa detali, hansısa “müəmməni” işiqlandırmaq ar-zusundayam. Elə bu arzuyla da, qeyri-ixtiyari, Bakı-nın küləyini, qumunu, ətrini canına hopdurmuş Əmircan kəndinə - rəssamın doğuldugu ata ocağına üz tuturam. Səttar Bəhlulzadə bu kəndi çox sevirdi, yəqin ki, gözlərinə, ruhuna köçürüyü ilk təsvir də elə bu axı...

kəndin mənzəresi olub. Dönə-dönə etiraf edirdi ki, Əmircandan bir addım da kənarda yaşaya bilməz, yetim qalar... Öz ruhuna yaxşı bələddi axı...

Əger fəvqəladə Moskva səfərini nəzərə almasaqq, onun Əmircandan çıxaraq getdiyi ən uzaq məkan da doğma Azərbaycanın əsrarəngiz bölgələri olub. O, bu bölgələrin gözəlliklərini qələmə alaraq həm də, onları özünəməxsus xarakterini yaradırdı.

“Mən ilham və natura ardınca Qogen kimi baş gö-türüb Taiti adasına getmirəm və bunu başqalarına da məsləhət görmezdim. Çünkü doğma xalqın heyati, və-tən torpağı əsl ilham mənbəyidir”, - deyirdi Səttar Bəhlulzadə.

Amma insan ömrü daha çox ziddiyətlərin vəhdətindən ibarətdir... Rəssamın özündə fərqli olaraq ya-ratdığı rəsm əsərləri bütün dünyani gəzib: Tbilisi, Pra-qa, Moskva, Yalta, Minsk, Nyu York, İstanbul, Lon-don, Bonn, Daşkənd və Parisi gəzib-dolaşib, eləcə də, Əlcəzair, Misir, Livan, Suriya, Tunis, Norveç, Bolqarıstan, İraq, Kuba, Kanada, Belçika, Fransa, Yaponiya kimi ölkələrdə sərgilənəd.

Qədim Əmircan kəndinin dolanbac küçələrindən keçib heç özüm də bilmirəm, ağ, ya boz, rəngli qapı-nın qarşısında dayanıram. Qapının üzərindəki lövhə-ni, əzbərəyirəmmiş kimi, dönə-dönə oxuyram. “Səttar Bəhlulzadənin ev-muzeyi”.

Dönüb gözücu küçədəki yanaşı qapılara boylanır, qonşu həyətlərin müxtəlif rəngli qapılarını bir-bir göz-dən keçirirəm. “Yox, bu qapı fərqli olmalıdır”, - deyə düşünürəm. Bu qapıya böyük iddialarla gəlmışəm axı...




Həyət qapısından içəri girən kimi birdən-bire işıq seline düşürəm. Başımı qaldırıb göye boylanıram. İsti avqust günü sənki bütün şüasını bu həyətə tuşlayıb, buranı daha çox işıqlandırır. Bəlkə də, elə bu işıq se-linin özündə də bir hikmet var.

Həyətin küncündəki encir ağacı diqqətimi çekir. Tək-tənha encir ağacı... Səttar Bəhlulzadə də tək idi, tənhaydi... Buna tamamilə eminəm. Büyük yazıçıımız Anar yazırıdı: “Çox tənha olan Səttar həyatı bayram kimi qarşılıyırı”. Çox fəlsəfi fikirdir. Həyətin atəş-fəşanlığını, polifonik səslerini, palitrasını görmək

üçün tənhalığa çəkilmək mütləqdir.

Əncir ağacından gözlərimi çəkmirəm. Nəfəsimi içimə çəkib sənki heçliyin dibinə enmişəm, ətrafi dərk etməyə çalışıram. Deyəsen, encir ağacı da heçliyə söy-kənib...

O qədər də geniş olmayan həyətə daş pilətələr dö-şənib. Üreyimdən çəmənlik, ağaclarıq, gül-ciçək bağça-sı görmək keçir. Axi Səttar Bəhlulzadə sehri firçasıyla yüzlərle mənzərə çəkib, onlara xüsusi ruh verib. “Xəzər üzərində axşam”, “Xəzər gözəli”, “Əbədi mə-şəller”, “Kəpəzin göz yaşları”, “Vətənimin baharı”,




"Azərbaycan nağılı", "Suraxani atəşgahı", "Əfsanəvi torpaq", "Şahnabat", "Naxçıvan", "Axşamçağı Ordubad bağlarında", "Vetənimin baharı", "Bakıda atəşfəşanlıq", "Qudyalçay vadisi", "Qızılıbənövşəyə gedən yol", "Suraxani atəşgahı", "Əmircan", "Neft daşları" və s. Birdirmi, beşdirmi?.. Bu ecazkar rəngarengliyi ondan başqa kim yarada bilərdi ki?! Onun çəkdiyi təbiət təsvirləri hərəkətlidir, parlaqdır, canlılığı, şuxluğu ilə seçilir. Səttar Bəhlulzadə təbiətin aşığı, məcnunu idi.

Həyətdəki cansız daş pilətelərin yaratdığı təzad-

sa durmadan beynimi döyəcləyir...

Ehiyatla, az qala ayağımın ucunda, mənzil-muze yə daxil oluram. Mənzildəki əsyaları acgözlükle gözümə yiğmaga çalışıram: üstü qırmızı örtüklü dəyirmi miz, vitrine qoyulmuş kiçik çay daşları, radioqəbuledici, rəngə bulaşmış molbert, palitra, yataq otağındaki çapayı, dolab, müxtəlif rəsm əsərlərinin reproduksiyaları...

Divarın ən görkəmli yerindən rəssamin anasına həsr etdiyi portret asılıb: ürəyinin səsiyle, böyük sevgiyle qələmə aldığı portret! Sadə, üz cizgilərindən li-



basına qəder milli çalarları özündə eks etdirən xanım-xatun Azerbaycan qadını.

Belkə, rəssamin ele ən çox zəhmət çəkdiyi, zaman sərf etdiyi portret də burdur. Adam öz doğmasını rəsmini üreyində daşıyrı axı... Ürəyinin dərin qatındakını olduğu kimi köçürməkse, elə də asan iş deyil.

Əşyaların arasında ilk diqqətimi çəkən rəngə bulaşmış molbertin qarşısına qoyulmuş qurumış fırçalar olur - sehri fırçalar... Səttar Bəhlulzadə xarici ölkəyə gedən dosttanışlarından ona firça getirmələrini xahiş edmiş. Əlimi fırçalara toxundururam. Hərçənd ki, muzeyin eksponatlarına toxunmaq qadağandır. Amma mən ona ən yaxın olan bu fırçalardan rəssamin ruhunu duymağa çalışıram. Fırçalar bir az da Səttar Bəhlulzadə barmaqlarına bənzəyir, ariq, uzun, sehri... Bildiyimə görə, rəssamin 60-dan çox fırçası olub. Bu fırçalar haqqında xeyli yazı da yazılıb. "Səttar Bəhlulzadə fırçası bizə vətən torpağını vətənde yaşaya-yaşaşa təzədən tanıtdırdı desək, sehv etmərik" (Ziyadxan Əliyev, Əməkdar İncəsənət xadımı, sənətşünas).

Düşünürem ki, bu fırçalar xoşbəxt fırçalardır, dayanmadan çalışıblar. Səttar Bəhlulzadə deyirmiş ki, rəssam oldunsa, gərək çox işləyəsən. Deməli, fırçalar öz işini layiqince görüb...

Rəssamin evinin diqqətçəkən yerində sərgilənən radioqəbuledici və patefonun qarşısında ayaq saxlayıram. Səttar Bəhlulzadə müsicini çox sevirdi. Əsərlərini işləyərkən Baxın, Bəethovenin musiqilerinə qulaq asar, tez-tez Asəf Zeynallının "Ölkəm" əsərini zümrüdə edərmiş. Təbiidir ki, musiqinin ötürdüyü hissələr onun əsərlərində də özünü bürüzə verir.

Patefonu isə ona ölməz sənətkar Gülagə Məmmədov bağışlayıb.

Rəssamin ayrı-ayrı bölgelərdən toplayıb gətirdiyi sehri çay daşlarına tamaşa edirəm.




Bu daşları toplamaq onun hobbisi olub. Kim bilir, bu daşların daş yaddaşında hansı xatirələr yatır... Çayın köpüklü sularının çoxdan unutduğu bu sahil daşları rəssamın sehrlili ovçunda nə qədər xoşbəxt olublar?..

Muzeydəki heç bir eşyani gözdən qaçırmaq istəmirdim. Buradakı bütün eşyalar rəssamın sadəliyindən xəber verir.


Böyük rəssamın dünya malında gözü olmayıb, mənviyyətin bolluğunda yaşamağı daha üstün tutub. Təbii ki, o, istəsə, maddi cəhətdən kifayət qədər zəngin də ola bilərdi, amma istəməyib. Çünkü onun da-

xili aləmi, ruhu zəngin idi. Yəqin ki, heç bir maddiyat bu zənginliyin qarşısında duruş göturməzdi. Həm də, o, olduqca əliaçiq imiş. Dövlət tərefindən ona verilən mənzilin açarlarını o zaman evə ehtiyacı olan, gənc rəssam Tahir Salahova verərek "Mənim evim Əmircənadır, anam, bacım ordadır, sən isə evlənirsin, götür açarları, yubanma, evlən!" - deyib. O, əsərlərinə verilən qonorarlarını uşaqlarınə, imkanı olmayan gənc rəssamlara bağışlayırmış. Rəsmərini çox zaman insanlara pulsuz bağışlayırmış.

Bu da Səttar Bəhlulzadənin gündəliklərinin yerləş-



Bazardüzü, 1965



Dələgündər, 1970-1971

diyi vitrin!

Vitrindəki gündəliklər məni maqnit kimi özünə çəkir. Bəs görəsən, rəssam bu gündəlikləri hansı həvəslə yazıb? Bəlkə, beynindəki fikir yükündən xilas olmaq üçün, bəlkə həyatının müəyyən möqamlarına

yenidən qayıdır nəzər salmaq üçün, bəlkə də, başqa düşüncəyə... Görəsən, bu gündəlikdə bilmədiyimiz daha hansı sırlar yatır? Görəsən, bu gündəlikləri nöqtə-vergülünə kimi oxusaq, Səttar Bəhlulzadənin həyatını olduğu kimi öyrənə bilərikmi? Beynimdə aydın-

laşdırmağa gücüm çatmayan müəmmalar çıxdı. Özümüz dərinən dibində dayanaraq dağ'a tamaşa edən səyah kimi hiss edirəm.

Təəssüf ki, hələ ki gündəliklərlə bütöv tanış olmaq da mümkün deyil. Bəlkə də, heç gündəliyi ehtiyac da yoxdur. Axi Səttar Bəhlulzadənin keçmiş az qala əzəber şəklində dillərdə dolasıb, xatirələri onu tamyanaların yaddasından süzülərək bir çox detallarıyla yazılarla köçürülüb, rəssamın xarakterini cızıb. Qəribəd, mən bunları bila-bile, təkidlə daha hansısa çaları axtaram...

Gözümü hamar, parlaq şüše vitrinə zilləmişəm. Bütün istedadlı insanlar kimi Səttar Bəhlulzadənin həyatı da heç də bu şüše kimi hamar, parlaq olmayıb. O zaman rəssamı qışqananlar, paxılığını çekənlər də az deyilmiş. Onun əsərlərini qəsdən gizlədir, görməzdən gəlirdilər, rəsmlərinin layiq olduğu qonorarı ala bilmirdi. Qonorarın azlığı, gizli şəkildə edilən mənəvi təzyiqlər onu həvəsden salındı.

Görəsen, şüsnən altındaki gündəliklərin təsir güccü nə qədərdir? Onlara əl ilə toxunsam, dahi rəssamın ömrünün son günlerində olan yaratmaq həvəsini, Moskvada keçirilən fərdi sərgisində iştirak etmek arzusunu, ürəyinin xoşbəxt döyüntüsünü çatdırıa bilərmi? Onun son günlərinin kədərini, amansız xəstəliyin vurduğu zərbənin ağırlığını necə, hiss etdirirəmi?

Axi Səttar Bəhlulzadə gündəliyinin bu hissəsi çox təsirlidir...

Taleyn ironiyası deyilən bu imiş. Bir tərefdən vərilən xoşbəxtlik o biri tərefdən almırımsı. 1973-cü ilin avqust ayında Sabunçu xəstəxanasında müalicə aldı zaman Moskvada rəssamin fərdi sərgisi açılmış. Həkimlər onun tacili şəkildə Moskvaya aparılmasını məsləhət görürərlər. Onsuz da rəssamin xəyalı özündən qabaq Moskvada açılacaq sərgisinin yanına uşub getmişdi. O, dostlarına belə etiraf edirdi: "Oğlum yox, qızım yox, evləndirəm, toyunu edəm. Özümün də tohum olmayıb, evlənməmişəm. Yaşının bu çağında, ömründə birinci dəfədir ki, Moskvada sərgim açılır. Ora məni çatdırısanız, arzum ürəyimde qalmaz". Nə

yaxşı ki, onun bu arzusu ürəyində qalmadı, bəlkə də, həyatının ən xoşbəxt anı bu sərgidə iştirak etməyi oldu. Ağır xəstə olan rəssam sentyabrın ikinci yarısında qatarla Moskvaya yola düşür. Bu səyahət həm də onun həyatının son akkordudur. Sənətşunas Ziyad-xan Əliyev bu səfər haqqında belə yazırıdı: "O, həm uğurla keçən sərgisində iştirak edir, həm dostlarıyla "Praqa" restoranında bu əlamətdar hadisəni qeyd edir, sonra da N.İ.Pirogov adına xəstəxanada professor Çernousovun cərrah bışığı altına "düşməye" imkan tapır".

Muzeyi dolaşdırıqca, əşyaları seyr etdikcə həm də öz-özüma hesabat verirəm. Anlayıram ki, deyesən, Səttar Bəhlulzadə haqqında yazılınlardan, özünü qeydlərindən, deyilənlərdən fərqli heç nə tapa bilməyəcəm. Açığı, özlüyümdə bir qədər də pərt oluram. Həm də yazımı kövrek notlarla bitirmek istəmirem.

Nəhayət, divarboyu sərgilənən rəsm əsərlərinin sehqrəsina keçirəm. Səttar Bəhlulzadə rəsmlərinin sehriində çıxməq mümkün deyil. Rəsmlərdə rəssamın ruhunu görürəm. Onun çəkdiyi hər bir portret ayrı-ayrılıqla Səttar Bəhlulzadədir. Öz məcrasından çıxbı ucusuz-bucaqsız nəhəyətsizliyə üz tutan, dünyaya sığmayan Səttar Bəhlulzadə və dəyişən, "Kəpəzin göz yaşı"ndakı düşüncəli, "Xəzərdə axşam"da romantik, "Azərbaycan nağılı"ndakı sırlı-sehrli, "Şahdağ"dağı əzəmətli, "Babək üsyani"ndakı üsyankar, "Çiçəklənən badam ağacı"ndakı işıqlı, şəfəq saçan ruh... Bu əsərlər həm də girov qoyulmuş bir insan ömrünün qazancıdır.


Muzeydən çıxbı həyətdəki tənha əncir ağacının altında dayanıram.


Günəş yena də öz işindədir, qızılı şüaları ilə ağacın yarpaqları arasından bərəq vurur. Birdən-birə ürəyimə fərəh yayılır. Özümü Səttar Bəhlulzadənin rəsm qalereyasında hiss edirəm. Həyətin hər tərəfinə rəssamın əsərləri dəşənib. Həyət lələzərə çevrilib, dünyanın bütün rəngləri burdadır. Dünya bayram edir, dünya nağıla dönüb.

Avqust, 2021

"Qobustan"dan: Səttar Bəhlulzadə başqa azərbaycanlı rəssamlarla birgə elə böyük bir yol açıb ki, hələ bundan yüz-yüz illər sonra da bu yolla getmək istəyən, təsviri sənətimizi yeni zirvələrə ucalmaq arzusunda olan gənclər tapılacaq. Bu günlərdə belə gənclərdən biri, interyer rəssamı

Əsra Rəfibəyli redaksiyamızın qonağı oldu. Gənc xanımın sənət eşqinə, istedadına, zəhmətsevərliyinə böyük pərəstiş duyğusu ilə müsahibə aldıq ondan. Qeyri-adi rəsmlərinin və maraqlı söhbətin oxucularımızın da ürəyincə olacağına inanırıq...





Güneş rössimi Eşra Vahim Rölfbaylı
Güneş rössimi sizden ihmamlıbaraq dergimize belə bir jest edib...
Güneş rössimi "Gobustan"ı... Ön yaxın zamanda redaksiyamızın divarını
gördük, o da gecenin əsasında təmələcəmizdə bələşmək istədi...
Güneş rössimi sənətinin yaradıcılığındı, sualtı və həyat haqqında düşüncə
və əsərlərinizdən təşəkkür etdi... Sizlər... Sizlər... Sizlər...